

“Şərəq qadını” – 100

# Milli mətbuatımızın “ağbirçək” nəşri

“Azərbaycan qadını” jurnalının 1 əsrlik yubileyi tarixi fakt kimi qeyd edilir

1923-cü ilin noyabr ayından Azərbaycanda və müsəlman Şərqində ilk qadın ədəbi, ictimai və siyasi jurnalının nəşrə başlaması həmin dövrde böyük əks-səda doğurub. Ayda bir dəfə işıq üzü görən bu qadın hərəkatı carxısının ilk adı “Şərəq qadını” olub və nəşrə Ayna Sultanova redaktorluq edib. Güllərə Qədirbəyova, Pəri Həsənzadə kimi qadın fəallar da bu jurnalda çalışıblar. Hər nömrəsi maraqla qarşılanan dərgi elm sahəsində zəkası, zəhmət meydanında hüneri ilə seçilən, milli mədəniyyəti təmsil edən, bədii yaradıcılıq uğurları qazanan qadınları tanıtma tribunası kimi çıxış edib.

Şərqdə qadın mitbuatının dan ulduzu kimi parlayan jurnalda qadınların hüquqları uğrunda mübarizə, qadın klublarının və məktəblerin təşkili, ana və körpələrin mühafizəsi, uşaq bağçalarının yaradılması, sənətkarlıq koooperativlərinin aktual mövzuları sistemli şəkildə işıqlandırılırdı. Jurnal tekce Azərbaycanda deyil, həm də Özbəkistan, Türkmenistan, Tacikistan, Gürcüstan, Tataristan, Dağıstan, İran, Türkiye, Əfqanistan, Hindistan və başqa ölkələrdə oxunurdu. “Şərəq qadını” 1938-ci ilin fevralından etibarən “Azərbaycan qadını” adı ilə çıxıb.

Üzqabığındakı şəkilləri göz oxşayan, səhifələri müxtəlif publisistik janrlarda maraqlı yazılarla süslənən bu nəşr Azərbaycanda ədəbi məfkurənin yayılmasında, qadın yazıçı və şairlərin yetişməsində də mühüm rol oynayıb. Yaziçi Xalidə Hasilovanın baş redaktor olduğu dövrlərdə jurnal əl-əl gəzib. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Əleviyyə Babayeva, Əzizə Cəfərzadə, Xanımına Əlibəyli və başqalarının bir sıra əsərləri ilk dəfə burada dərc edilib. Məmməd Səid Ordubadi, Mir Cəlal, Mirzə İbrahimov, Səməd Vurğun İlyas Əfəndiyev, Rəsul Rzanın da təqdim etdikləri nümunələr “Azərbaycan qadını” jurnalının səhifələrində yer alıb.

1973-cü ildə jurnalın 50 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Yu-

biley mərasimində dünyada ilk qadın kosmonavt Valentina Tereşkova da iştirak edib. Jurnalın bəzi nömrələri həm Azərbaycan, həm də rus dillerində nəşr olunub. Amma SSRİ-nin dağılması ilə müşayiət olunan siyasi, iqtisadi, və sosial böhran ölkədə çap edilən dövri nəşrlərin əksəriyyəti kimi, bu jurnalda da yan ötməyi – dövrliyi azalıb, bir müddət çapı dayandırılıb. Yalnız 90-ci illərin ortalarında “Azərbaycan qadını” nəşrini bərpa edə bilib, nəşrə əvvəlcə Flora Xəlilzadə, ardınca Fatma Abdullazadə redaktorluq edib. 2009-cu ildən jurnal yeni poliqrafik format və tərtibatda işıq üzü görməyə başlayıb.

Jurnalın səhifələrində hər zaman çoxsaylı maraqlı yazılar bir-birini əvəz edib. Məsələn, buraxılışların birində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunan “Zirvəyə doğru” sərlövhəli material diqqət çəkir. Məqalədə deyilir: “O, daim yoldadır. Yeni-yeni zirvələrə aparan yolda. Bu enişli-yoxuşlu yolla addımlayaraq o, çox gözel bilir ki, qarşıda yeni üfüqlər və yeni zirvələr olacaqdır. Onun üçün əslində fəth olunan hər zirvə yeni məqsədə, yeni amala, yeni qələbəyə çatdırın yoluñ başlangıcıdır”. – Göründüyü kimi, oxucunu daha işıqlı sabahlara kökləyən belə yazarlar, sözün əsl mənasında, nikbinlik və fərəh yaradır.

Təəssüf ki, geniş populyarlığı və gözəl ənənələri olan “Azərbaycan qa-



dını” jurnalının nəşri bir neçə ildir ki, dayandırılıb. “Şöhrət” ordenli Əməkdar jurnalist Flora Xəlilzadə bizimlə söhbətində bunu ürkə ağrısı ile təsdiqlədi: “Ölkəmizin əhalisinin yaridan çoxunu qadınlar təşkil edir. Əksəriyyətimiz bu jurnalda dərc olunan mətbü sozümzün getirdiyi rəğbətdən, məhəbbətdən qədərincə bəhrələnmiş, “Azərbaycan qadını”nın sayəsində tanınmış, sevilmişik. Bu gözəl dərgi nə qədər insanın taleyindən keçib, ailelərimizə, ana-baclarımıza nə qədər sevinc bəxş edib... Ancaq bu gün Azərbaycan mətbuatı tarixinin 100 yaşı “ağbirçək” nəşri olan bu jurnalın çıxmaması təəssüf doğurur. Cox istərdik ki, “Azərbaycan qadını” yenidən media aləminə qayıtsın. Buna bizim ruhumuzun ehtiyacı var”.

**Əli NƏCƏFXANLI**  
XQ